

AzərTürkBank

ATB **CARD**

Kredit

ATB CARD üzrə
tariflər cədvəli

ATB CARD Kredit kartları üzrə tariflər cədvəli

| Xidmətlər üzrə tariflər | |
|--|--|
| Kart üzrə xidmət haqqı | Kredit xəttinin müddətindən asılı olmayaraq ödəniş kartı 3 il müddətinə hədiyyə olaraq təqdim olunur |
| Card to Card xidməti | 2% (min. 1 AZN) |
| Konvertasiya (nağdsız mübadilə) haqqı - Bankın ödəniş kartları vasitəsi ilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında | 0% |
| Kart itirildikdə və yararsız hala düşdükdə | 15 AZN |
| Kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə* | 0 AZN |
| SMS-Xəbərdarlıq xidməti | 0 AZN |
| PIN Change xidməti | 0 AZN |
| Erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda) | 2 AZN |
| Kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması | 0 AZN |
| Səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması | 0 AZN |
| Mobil Bank xidməti | 0 AZN |
| Quasi-Cash (köçürmə, kredit ödənişləri, mərc oyunları və s.) əməliyyatları güzəşt müddəti olan kredit kartı üzrə | 4% (min. 1 AZN/USD/EUR) |
| Ödənişlərə əsassız etiraza dair xidmətə görə komisiyon haqqı | Məbləğin 0.1% (minimum 10 AZN - maksimum 50 AZN) |
| Kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək | 20 AZN |
| Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)** | 10 AZN |
| Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikanın digər regionlarına)** | 20 AZN |
| Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (respublikadan xaricə)** | 60 AZN |

* Müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. Yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur

** Kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir

| Nağd vəsaitin alınmasına görə komisiyon haqqı | ATB CARD Kredit 40 günədək güzəşt müddəti |
|---|--|
| "Azər-Türk Bank" ASC-nin ATM-lərində aparılan əməliyyatlara görə | 2% (min. 1 AZN) |
| "Azər-Türk Bank" ASC-nin POS-terminallarında aparılan əməliyyatlara görə | 2% (min. 1 AZN) |
| Azərbaycan ərazisində digər bankların ATM və POS-terminallarında aparılan əməliyyatlara görə | 2% (min. 1 AZN) |
| Azərbaycandan xaricdə yerləşən ATM-lərdə aparılan əməliyyatlara görə | 3% (min. 4 AZN) |
| Azərbaycandan xaricdə yerləşən POS-terminallarında aparılan "Cash advance" əməliyyatlarına görə | 3% (min. 4 AZN) |
| ATM-lərdən nağd vəsaitlərin çıxarılması üçün gündəlik limit | 2,000 AZN |

Qeydlər:

- Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komisiyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsas götürülür
- Kart üzrə aparılmış əməliyyatlara dair maliyyə silinməsinin Bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında hesablaşmalar aparılır

ATB CARD Kredit kartları üzrə
tariflər cədvəli

Cashback və Debit qalıqına gəlir

| | |
|------------------------------|----------|
| Debit qalıqına gəlir* | İllik 5% |
| Yanacaq doldurma məntəqələri | 1% |
| Onlayn | 1% |
| Elektronika | 2% |
| Restoran və kulinariya | 2% |
| Geyim və aksesuar | 1.5% |
| Market | 0.5% |
| Təhsil | 3% |
| Səhiyyə | 1% |
| Digər ödənişlər | 1% |

* Milli valyutada olan 40 günədək güzəşt müddətli kredit kartlarının debet qalıqına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ay müştərinin həmin kredit kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 25,000 (iyirmi beş min) AZN-dir)

Qeydlər:

- CashBack proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
- Xarici valyutada ödənişlər zamanı CashBack hesablanmır
- Xarici valyutalı kartlarla milli valyutada ödənişlər zamanı CashBack hesablanır

Kredit şərtləri

| | |
|----------------------------|---------------------------------|
| Kreditin valyutası | AZN |
| Kreditin müddəti | 12 ay / 24 ay / 36 ay |
| Kreditin məbləği | min. 500 AZN – maks. 20 000 AZN |
| Təminatlı kreditin məbləği | min. 500 AZN – maks. 5 000 AZN |
| Güzəşt müddəti | 40 günədək |

Faiz dərəcələri

| | |
|-----------|-----|
| 12 ayadək | 26% |
| 24 ayadək | 27% |
| 36 ayadək | 28% |

Tələblər

| | |
|----------------------------|---|
| Yaş həddi | 20 – 60 |
| İş yeri | Rəsmi gəliri olan istənilən şəxs |
| İş stajı | Ümumi 12 ay, son iş yerində ən azı 6 ay |
| Xalis rəsmi gəlir | Min. 700 AZN |
| Zaminin xalis rəsmi gəliri | Min. 500 AZN |

Qeyd: Ödənişlər üzrə gecikmə yarandıqda gecikən əsas borc məbləğinə illik 5% dərəcəsi ilə cərimə hesablanı bilər.

CashBack proqramına daxil
olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash